



## Azərbaycan mədəniyyətinin tarixi kökləri haqqında

AMEA Memarlıq və İncasənat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  
E-mail: [sekasimi@mail.ru](mailto:sekasimi@mail.ru)

**A**zərbaycan mədəniyyətinin qadim tarixi kökləri vardır. Kökü xalq yaradıcılığından ibarət qadim musiqimiz şifahi halda yayılıraq inkişaf etmiş, nəsildən-nasla ötürülməklə zəngin bir irlə hələndə günümüze qədər gəlib çatmışdır.

Yazılı musiqinin Azərbaycanda hansı dövrdə meydana galması, na kimi yollarla inkişafi, orta əsrlər ədabiyyatında təsadüf olunan "Əbdülqadir Marağayı" aid Novruz mahnisi"nın bugünkü not yazısı ilə heç bir əlaqəsi olmayan, tamamilə başqa işarələrlə yazılmış, o zamanlar Azərbaycanda xüsusi musiqi yazılı sisteminin mövcudluğunu hər kəsi düşündürə bilər.

Tarix boyu Azərbaycanda poeziya və musiqi vahdat şəklində, paralel inkişaf etmiş, həmin ənənə bu gün də davam etməkdədir. Orta əsr mütafakkirləri şeir və onların ölçülərinə böyük əhəmiyyət verərək, müxtalif vəznlər icad etmiş, qaydaları müəyyən dairə formallı cədvallarda göstərmişlər. Alım və musiqişünaslarımız qadımlarda bu üsul və nəzəriyəni daha da genişləndirərək şeir formalarına aid cədvəl dairələrinə istinadla musiqi bəstələməyin müxtalif yollarını müəyyənlaşdırırlırlar. Lakin belə strukturla mahniların ritmini və vəznini göstərə bilmişlər, ardıcıl səsdüzümü və müxtalif ucalıqları, bir sözə, melodiya durumunun təqdimatını bacarmamışlar. Bunlar artıq bəstəkarın özündən asılı olaraq, şifahi yolla yaddaşlara yazılırdı. Həmin üsul musiqi yazısının, şübhəsiz ki, ibtidai mərhələsi olmuş, sonralar inkişaf etdirilərək, bəstəkar və musiqişünaslar tərəfindən təkmilləşdirilmiş və müəyyən "not" sistemi şəklini almışdır.

Bələliklə, orta əsrlərdə Azərbaycanda musiqi yazısının mövcudluğu nəinki şübhəli bir məsələdir, hətta müəyyən dövrdə mükəmməl not sisteminin olduğu tarixi sənədlərlə sübut yetirilmişdir. Belə ki, Səfiəddin Urməvi, Əbdülqadir Marağayı və başqalarının öz əsərlərini bu not sistemi vasitəsilə yazdığını sübut edən tarixi nüsxələrə rast gəlirik. Tarixi sənədlərdə göstərildiyinə görə, maşhur filosof Əl-Farabinin 941-ci ildə qələma aldığı "Əl-maqalat" (Məqalələr məcməsi) adlı diqqəti cəlb edən əsəri yuxarıda söylədiyimiz ibtidai "not" musiqi yazılı sisteminə ibarətdir. XIII əsrə yaşıyib yaratmış ustad musiqişünas Xaca Səfiəddin Əbdül Məmən ibn Yusif al-Urmavının işləyib hazırladığı musiqi yazılı sistemi maşhur filo-

sof Əl-Farabinin tərtib etdiyi musiqi yazılı sistemə nisbətən daha mükəmməl idi. XIV əsr Azərbaycan musiqişünası Hacı Əbdülqadir Marağının musiqi qaydalarından bahs edən "Came-ül-Əlhan" və "Məqasıl-Əlhan" adlı əsərlərində öz bəstələrindən bir neçəsinin bu "not" sistemi ilə yazılılığı göstərilir.

Müasir not sistemi ilə yazılı musiqi, demək olar ki, Azərbaycanda taxminan XIX əsrin axırları - XX əsrin avallarından başlayıb və onun əsl tərəqqisi sovet quruluşundan sonra təsadüf edir. Dahi Üzeyir Hacıbəyli yazırıdı: "Azərbaycanın xalq mahnları, tasnif və diringələri, rəqs havaları və s. musiqi formalarının elmi tədqiqi və təhlili göstərir ki, Azərbaycan xalqının musiqi incəsanatı ən mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi-nəzəri masalələri də öz əsasını bu sistemdən alır".



Safiaddin Urməvi

XX əsrin avallarında Azərbaycanda ictimai-iqtisadi vəziyyət qeyri-sabit idi. Ölkə ikiyə bölünməklə yanaşı, o taylı-bu taylı Azərbaycan hətaraflı çatınlıklar içərisində yaşayırıdı. Həm siyasi vəziyyətin ağırlığı, həm məişət problemləri... ən çox əziyət və iztirablar da, təbii ki, sada xalq kütłələrinin üzərinə düşürdü. Bütün çatınlıklar baxmaya-raq, mütafakkirlər, musiqişünaslar, bəstəkar və elm xadimlərimiz, bir sözə, mədəniyyətimizi təmsil edən sənət adamları həm Şimalı, həm də Cənubi Azərbaycanda geniş fəaliyyət göstəridilər. Xüsusilə, qədim şəhərlərimizdən olan Təbriz mədəniyyətin formalşaması üçün alverişli bir şəhər idi. Belə ki, burada ilk İncasənat məktəbi, ilk Dövlət Filarmoniyası və ilk Teatr dərnəyi, xalq çalğı alətləri orkestri və daha neçə-neçə mədəniyyət ocaqları yaranmışdı. Biz qələm adamlarının borcu xalqımızı bu mövzularda məlumatlandırmadır. Onunçun da Təbrizdə fəaliyyət göstərən mədəniyyət xadimlərimiz haqqında bilgi vermək istərdik.

... Təbrizdə musiqiçilər təşkili və təqdimi işində ilk addımı Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti və Təbriz şəbəsi, eləcə də Təbrizdəki Sovet mədəniyyəti evi yaradı. Təbrizin mədəni hayatında çox böyük rol oynayan bu mədəniyyət evində 1945-ci ildə xalq çalğı alətləri orkestri yarandı. Tamaşaçılar ilk dəfə Dəştı, Bayati-İsfahan, Humayun və s. müğamları və bir çox dəramadları müxtalif ifalarda sevə-sevə dinlədilər. Bəstəkar C.Cahangirov müxtalif muğam və təsnifləri işləyərək səslərə bölmüş, "havalarda" olan yeknəsəqliyi aradan qaldırmış, orkestrdə yeni bir ab-hava yaratmış, dinləyicilərə yeni təravətdə musiqi nömrələri bəxş etmişdi. Ifalar Cənubi Azərbaycana məxsus xüsusiyyətlər lağv edilmədən, əksinə, saxlanılmaq şərti ilə hayata keçirilirdi.

Kollektiv az bir zaman ərzində böyük müvəffəqiyət qazanıb, mürakkəb əsərlərin ifasına keçdi. Artıq fəaliyyətinin üç ayında Ü.Hacıbəylinin "Koroğlu", M.Maqomayevin "Şah İsmayı" operalarını, Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletindən parçaları, Səid Rüstəmovun "Qızıl əsgər" marşını və başqa mahniları çox maharətlə təqdim elədi. Orkestrin müvəffəqiyəti xor dəstəsinin yaradılması fikrinin irəli sürülməsi ilə nəticələndi. Dövlət teatrının artistlərindən ibarət xor dəstəsi orkestrin müşayiəti ilə bir çox marşlar və müxtalif mahniların ifasına başladı. İlk dəfə mədəniyyət evinin səhnəsində oxunan "Fədailər marşı" artıq İran Azərbaycanının hər tərəfində fədai dəstələri, xalq qoşunu hissələri və məktəblilər tərəfindən oxunmaqdı idı.

Təbrizdə olan ən yaxşı xananda və artist heyati orkestrin ətrafında toplaşmışdı. Artistlərdən Əli Əsgər Rizvan, Leyla xanım Möhsünpur, Fatma Zərgəri, Sara Heydərzadə, Pərviz Pərvizi, Hidayət Məmmədəzadə və başqalarının orkestrlə birgə ifaları müxtalif növ musiqi əsərləri, mahnı və təsnifləri, operalardan parçalar, ariyalalar və s. tamaşaçıların məhəbbətini qazanmışdı. Gözəl səsə və rəvan təbə malik Aşıq Hüseyin Cavan öz çıxişlə ilə aşiq yaradıcılığına böyük maraq və məhəbbət oyatmışdı. Hökumət ona Xalq artisti Fəxri adı vermiş və yeni açılan Dövlət Filarmoniyasının müdürü təyin etmişdi. XX əsrin II yarısında Təbriz şəhərində hala simfonik orkestr yaranmamışdı, lakin Azərbaycanın böyük bəstəkarı C.Cahangirov belə bir orkestr yaratmaq üçün hədsiz təşəbbüs göstərirdi.

Bildiyiniz kimi, Azərbaycanın tanınmış bəstəkarlarından olan Ca-



Əbdülqadir Marağayı

hangir Cahangirov Bakı şəhərinin Balaxanı kəndində doğulub boyabaşa çatmışdı. Lakin Cənubi Azərbaycana six tellərlə bağlı idı, bir müddət Təbriz şəhərində yaşayıb yaratmışdı. Büyük sənətkarın bura da fəaliyyət göstərməsi, təbii ki, şəhərdəki Azərbaycan mədəniyyət işçiləri üçün bir töhfə, bir sevinc idi. Şimalı Azərbaycanda yaranan bütün musiqi əsərlərini C.Cahangirov səhnələşdirirdi. Təbrizdə Ü.Hacıbəylinin anadan olmasının 60. musiqi fəaliyyətinin 40 illik yubileyinə həsr olunmuş, bəstəkarın əsərlərindən ibarət bir repertuarla xalq çalğı alətləri orkestri konsert verdi. Sonradan Sovet mədəniyyət evində və yeni açılmış İncasənat məktəbində şagirdlərə not əsasında musiqi təlimi təşəbbüsü də bəstəkar irəli sürmüdü. Və heç şübhəsiz ki, burada təhsil alan uşaqların galacakda simfonik orkestr yaradacaqları labüb idi.

O zamanlarda İran Azərbaycanda milli hökumət yarandıqdan sonra mədəniyyətin bütün sahələri kimi, musiqi da hökumət himayəsinə alındı. Təbrizdə dövlət teatrı yarandıq ki, musiqi kadrları yetişdirmək üçün musiqi şöbəsi olan İncasənat məktəbi açıldı, Dövlət Filarmoniyası yarandı. Həmin illərdə Təbriz şəhərində Dövlət Filarmoniyasının rəsmən açılışı, yuxarıda adlarını çəkdiyimiz xalq çalğı alətləri orkestri və rəqs ansamblı, aşıqlar ansamblı, sazçı qızlar dəstəsi və bir çox yeni solo çıxişlar bu sahada böyük müvəffəqiyətlər əldə edildiyini göstərirdi.

Cənubi Azərbaycanda fəaliyyət göstərən Azərbaycan sənət adamlarının mədəniyyətimizə verdiyi töhfələr danılmazdır. Teatr mədəniyyətinin inkişafında Abaslı Əsadi (1888), Samad Sabahı (1925-ci ildə Bakı Teatr Texnikumunun rejissorluq fakültəsində oxumuşdur, 1926-ci ildə Kirovabad (indiki Gəncə) dram teatrında profes-

sional artist kimi fəaliyyət göstərmiş, sonradan bir neçə sənət dostları ilə Təbrizdə çalışmağa getmişdir), Məmməd Əli Rüşudi (1906), Cavad Şəfizadə (1903), Leyla xanım Möhsünpur, İrəc Əhmədzadə, Ə.Ə.Rizvan, Məmmədəli Vəlizadə, Böyük Məhəmmədi (1918), İsmayıllı Muzduri (1914), Sara Çidan (Heydərzadə) və daha neçə-neçə Azərbaycan mədəniyyətini zirvələrə qaldıran sənət adamlarının adı tarixin səhifasına qızıl hərflərlə yazılmışdır. Bunlar azərbaycanlı olmuş, mədəniyyətimizə layiqinca xidmət göstərmişlər.

Təbriz teatrının banisi Mehdi xan Şəfizadənin rejissorluq etdiyi "Azərbaycan artistlər dəstəsi"nə daxil olan Abasəli Əsadi sonralar Xan Naxçıvanının rejissorluq etdiyi "Aran" dəstəsində fəaliyyət göstərib. Səməd Sabahi isə "1905-ci ildə", "Sevil", "Od galini", "Namus", "Dəmirçi Gava", "Ərus Muğan", "Xabi-xəyal", "Arşın mal alan", "Məşədi İbad" ("O olmasın, bu olsun") və s. əsərlərin müxtəlif qəhrəmanlarını ifa edirdi. Məmməd Əli Rüşudi Rzaquluzada Şərqlinin "Xayanət və Vəfa" dramında Cəmşid, C.Cabbarlinin "Od galini"nda Qorxmaz, "1905-ci ildə" dramında İmamverdi, "Sevil"də Babakışı, Molyerin "Damadi fararı" komediyasında d-r Əflatun, "Məşədi İbad"da Rüstəm bəy, "Arşın mal alan"da Suleyman rollarını çox maharətlə oynamış, sonralar rejissor işləmişdi. Rüşudi Azərbaycan dövlət teatrının yaranmasında geniş fəaliyyət göstərənlərdən biridir.

Bu sənət adamları içərisində xüsusi yer tutan Leyla xanım Möhsünpur olmuşdur. Onun bir opera aktrisi kimi fəaliyyəti danılmazdır. Təbrizdə bəstəkar C.Cahangirovun rəhbərliyi altında qurulan xalqçı alətləri orkestri onun bu sahədəki talentini göstərməsinə yardım etdi. Ü.Hacıbəylinin "Sevgili canan", "Şəfqat bacısı" romanslarını, "Arşın mal alan" operettasından Gülcəhrənin ariyasını və s. ifaları çox gözəl səsləndirirdi.

Digər sənətçi Əli Əsgər Rizvan opera və musiqili komediyalarda baş rolların mahir ifaçıydı. Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnun, "Əsl və Kərəm"də Kərəm, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Aşıq Qərib və daha başqa-başqa rolları maharətlə ifa edib. Gözəl səsə malik olmaqla yanaşı, həm də çox istedadlı aktyor idi. Əli Əsgər xalq mahnılarını, Sovet Azərbaycanı bəstəkarlarının yeni yazdıqları müxtəlif musiqi əsərlərini maharətlə ifa edərək Təbriz azərbaycanlılarının və digər xalqların sevimlisinə çevrilmişdi. "Təbrizim" mahnısının məşhur ifaçısı idi. Musiqisi C.Cahangirova məxsus bu mahnını bütün Təbriz əhli azərbədən biliirdi. Bundan başqa, o, Ü.Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyasını və digər parçaları o qədər gözəl oxuyurdu ki, bütün İran azərbaycanlıları radio vasitəsilə sevə-sevə dirlər, həmin musiqi parçaları dillər əzbəri olardı.

Təbii ki, mədəniyyət və incəsənətin inkişafı sabitlik, azadlıq, əmin-amanlıqla sıx bağlıdır. Səttarxan hərəkatı dövründə, Məhəmməd Əmin Rəsulzadənin yaşadığı illərdə də Azərbaycan mədəniyyət işçilərinin faaliyyəti mümkün idi. XX əsr Azərbaycan siyasi mədəniyyətinin formalaşmasında uğurla mübarizə aparan Ə.Topçubaşov yazırırdı: "Allah biz türklərə anadangəlmə təbii islamək istədədi verib, ruslar çalışırlar ki, bizim xalqda olan bu istədədi öldürsünlər. Bizi təhkimçi halına salsınlar ki, kölə vəziyyətinə düşək və zəlil xalq olaq".

... 2009-cu il avqustun 26-da Azərbaycan Yazıçılar Birliyinin

"Natəvan" klubunda (tarixi şəxsiyyət, böyük türk sevdalısı Seyid Cəfər Pişəvərinin iş otağı olub) 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibatlı dəyirmi masa keçirildi. AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşalıyeva Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bu şəxsiyyət barada məruza ilə çıxış etdi: "Azərbaycan xalqı tarix boyu azadlığa can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduğu kimi, Güneydə də 1905-1911-ci illərdə Məşturə inqilabı (Səttarxan hərəkatı), 1920-ci ildə Azadıstan dövləti (Şeyx Məhəmməd Xiyabani hərəkatı) və 1945-1946-ci illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların hamısı xayanətlər nəticəsində süquta uğramasına, qan içində boğulmasına baxmayaraq, ikiyə bölünmüş xalqımızın taleyində böyük rol oynayıb və iz qoyub. Bunun nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik əldə olunub".

Bu gün doğma vətənimizdə hər kəs mədəniyyətimizə xidmət edən və ad qazanan incəsənat xadimlərini tanır. Bildiyimiz kimi, Azərbaycanda demokratiya və aşkarlıq hökm sürür. İstedədi olan hər bir kəsə şərait yaradılır. Yeni-yeni musiqi layihələri, müsəbiqə projektləri meydana çıxır. Müasir, qloballaşan və inkişaf edən texnika asrında istədədi bürüza vermek və ad qazanmaq çox da çatın deyil. Lakin gənclər unutmamalıdır ki, keçmişini bilməyən galəcəyə gedə bilməz. Yəzimizin Güney Azərbaycanla bağlılığı da ikiyə bölünmüş Azərbaycanın yaralı taleyinin galəcək nəsillər tərəfindən unudulmasına işarədir.

... 1945-ci ildə Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması bütün Yaxın və Orta Şərqi mühitində görkəmli ədəbi hadisə kimi qarşılandı. Bu poemaya Qüzey Azərbaycanda mahnılar, təsniflər bəstələndi. Məşhur muğam ustası, əslən Cənubi Azərbaycandan olan Rübaba Muradova bu poemaya bəstələnmiş "Heydərbaba" təsnif və muğamını təkrarsız bir tərzdə ifa etdi. 1946-ci ildə Təbrizdə Dövlət Filarmoniyasının rəhbəri 22 yaşlı Əli Tuda idi. Ərdəbilli Molla Xəlilin qızı, çatmaqaşlı, uzun hörülü gənc Rübaba yeni yaranmış Dövlət Filarmoniyasına işə dəvət olundu. Lakin orada çalışmaq ona nəsib olmadı, belə ki, Seyid Cəfər Pişəvərinin yaratdığı Hökumət süquta uğradı və minlərlə ailə Cənubi Azərbaycandan qaçın dösdü. Molla Xəlilin də ailəsi 1946-ci ildə Şimali Azərbaycana köçür və Sabirabadda məskunlaşır. Bir gün məşhur Azərbaycan aktyor və rejissor Ə.Əlkəbərov Sabirabada qastrol sefərinə gəlib "Vaqif" tamaşasını səhnələşdirir. Dram əsərindəki "Xuraman" roluunu ifaçısı xəstələndiyindən əvəzətma lazımlı olur və Rübaba xanımı Əlasgər Əlkəbərovun yanına gətirirlər. Gənc qızın oxusu, zəngülələri məşhur sənətkarı valeh edir və dərhal ona təhsil vermək qərara alınır. Beləliklə, Ərdəbilli xanəndə Bakı əhalisinin, Azərbaycan xalqının sevimlisinə çevrilir. Xalq artisti Rübaba Muradova dahi Ü.Hacıbəylinin həla 1936-ci ildə yaratdığı Azərbaycan Dövlət Filarmoniyasında (həmin vaxt Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da təsis olunmuşdu) solist kimi islamaya başladı.

... Hər il maharrəm ayının aşura gündə hörükleri dizinə düşən 7-8 yaşlı Rübaba tifil Səkinə rolunda Ərdəbilin küçələri boyu kəcavədə gəzdirilərlər, 10-12 yaşında isə Həzrət Hüseynin bacısı

Zeynəb olardı. Oxuduğu mərsiyanın səsine bütün Ərdəbil ağlardı. O vaxt heç kəsin ağlına belə galməzdı ki, imam övladlarının faciəsini canlandıran Rübaba illər keçəcək, o Azərbaycandan bu Azərbaycana pənah gətirəcək, doğma yurd-yuvanın hasratını yanğılı səsi ilə hayatının Leylisiyətə yaşıdadıq... Sonralar R.Muradova Opera və Balet Teatrının səhnəsində əvəzsiz səsi ilə əsl şədevrələr yaradıqdı...

Daha da keçmişə nəzər salsaq, XV əsrənən Azərbaycanda mühüm dövr – çıxaklıma mərhələsi başlanmışdı. XV-XVII əsrlərin mədəniyyətimizin tərəqqisində mühüm zaman kəsiyi olduğunu təxətdiqləyir. Mədəniyyət və incəsənat xadimləri I Şah İsmayılin himayəsində faaliyyət göstərirdilər. Azərbaycan Səfəvələr dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə Şah İsmayıllı həm də görkəmli şair idi. O dövrədə mədəniyyət və incəsənətin müxtəlif sahələri – rəngkarlıq, xəttatlıq, memarlıq, musiqi və s. süratla inkişaf etmişdi. XV əsrə formalışmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biridir. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhammədin miniaturları dünya muzeylərində qorunur. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən başlayaraq hər yerdə şöhrət tapmışdı. Londonun Viktoriya-Albert muzeyində saxlanılan "Şeyx Səfi" xalçası Təbrizdə toxunmuş və dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanmışdı. Şah İsmayıllı Xətai tərəfindən Təbrizdə əsası qoymulmuş "Şah" kitabxanası özünəməxsus "İncəsənat akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçılardır, naxçıçılar, elm xadimləri, musiqiçilər fəaliyyət göstərirdilər. O zaman incəsənətin aparıcı sahələrindən biri də elə xəttatlıq, kitab üzü köçürmə işi idi.

Müasir zamanda informatika və texnikanın inkişaf etdiyi bir dövrə, artıq mövcud əlaqələrin bərpası göz önündədir. Hər kəs Cənubi Azərbaycana gedə və gələ bilər, bu əlaqələrin bərpası, mənbelə düşünürəm ki, böyük bir xalq olan, lakin ikiyə bölünən millatın

galəcəyi üçün çox lazımlıdır.

Tanınmış bəstəkar Əli Saliminin bəstələdiyi mahnılar 90-ci illərdək bu təyada da (Şimali Azərbaycanda) anonim qalmışdır. Artıq 1979-cu ildən başlayaraq, Güney Azərbaycan musiqisində bir sıra iralılışlar baş verdi. Sənətkar kimi formalışmış bəstəkar Əli Saliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun "Aman, ayılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünyada azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhsilini Bakıda alan Ə.Salimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl ləvhə və medala layiq görülmüşdür.

Güneyli Həsən Ənəmi Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biridir. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi iken Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rölda çıxış edib. Vətənpərvər müğənni Araz Elsə, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində mühacir hayatı yaşayan çoxlu cənublu azərbaycanlı sənəçilər vardır. Musiqiçilərden savayı, müxtəlif içti-mai xadimlər, alımlar, rəssamlar məhz azərbaycanlı olaraq dünyada bir çox ölkələrində tanınırlar. Onların arasında məşhur rəssamlar – Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan isimlərindəndir.

Tarix, o cümlədən mədəniyyət tarixi yalnız adlar, sosial, coğrafi dəyişikliklərin xronoloji salnaması deyil. Mədəniyyət tarixi – hər şeydən önce, xalqın taleyi, onun mənbələri, kökləridir. Yalnız xalqımızın çoxşəpkili mədəniyyət tarixini toplu halında bilmək şartı ilə biz ölkəmizin sonrakı yüksəlşidi və inkişafı, perspektivi haqqında mühakimə yürüdə bilərik.

## Ədəbiyyat:

1. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1984.
2. Hacıbəyli Ü. Əsərləri. Bakı, Elm, 1965, s. 187.
3. Bədəlbəyli Ə. İzahlı monoqrafik musiqi lügəti. Bakı, Elm, 1969.
4. Zemüovskiy I. Apoloqia sluxa. Jurnal «Muzikalnaya Akademiya», № 1, 2002, s. 11.
5. Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, Yazıçı, 1985, s. 21.
6. A. Pirimov. «Жизнь и деятельность народного артиста Аз. ССР, орденоносца К. Пиримова». 1941. Bakı, c. 6-10.
7. [https://az.wikipedia.org/wiki/Azərbaycan\\_mədəniyyəti](https://az.wikipedia.org/wiki/Azərbaycan_mədəniyyəti)

## Резюме:

Как видно из названия статьи, «Исторические корни Азербайджанской культуры», рассказывается о культуре Азербайджана и его истории. Здесь упоминаются средневековая, а также культура XIX - XX веков, упоминаются убедительные доказательства жизни и творчества людей искусства, как в северный, так и в южный Азербайджане.

**Ключевые слова:** народные песни, нотная запись, Тебриз, северный, южный Азербайджан, культура.

## Summary

As "The History of the Azerbaijani culture" tells about the culture of Azerbaijan and its history. Here are the mid-decade, as well as the Azerbaijani culture XIX - XX centuries. Remember the longevity of life and creativity of the people as in Cage, and in the South of Azerbaijan.

**Key words:** folk songs, musical notation, Tabriz, Southern Azerbaijan, culture.